


Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev dönen gecə saatlarında vəfat etdi. İncəsənət aləminin ard-ardı gelen acı xəberləri bir de öktyorun ölümü eləve edildi. 2021-ci ilde əvvəlce bəstəkar Naike Mirməmmədli, ardınca Xalq artistləri Əidar Həmidov, Yalçın Rəzəzadə, gitara ifaçısı Rafig Hüseynov (Rəmig), Əməkdar artist Baloğlan Ərəfov, müğənni Aslan Hüseynov, indi isə Arif Quliyev bizi tərk etdi haqq dərgahına qovuşdu.


Sanki bir yarpaq tökülmüş var. Xezan yeli ne körpe yarpağı, ne de qocaya baxır, əsdiyice hamisini ağacdan qoparıb aparır.

Arif Quliyev hər kəsə bir cür tanış idi,



# Arif Quliyev də COVID-ə məğlub oldu

Xalq artisti "Qurd qapısı" məzarlığında torpağa tapşırılıb



kimisi onuna gənciliyini xatırlayırdı, kimisi uşaqlığını. O iki nəslə gülüş bəşər etdi. Müharibənin od-ocağından böyüyünlər də, dərdli bir milletin nəvəlinə de. Amma neçə-neçə çətinliklərdən çıxıb, keşməkəşlə günlər qalıb gelən aktyor COVID belasına məğlub oldu. Onun ölümü her kəsi üzdü. İncəsənət aləmi yasa boğuldı. Həm Arif Quliyevdən yazıb, onuna bağlı paylaşım etdi.

**"Şərqi" xəbər verir ki, Xalq artisti Fıranglı Müttəlimova da sonət dostunu itirdiyi üçün dərindən sarsılıb:** "Hele məktəb illərindən çox sevdiyim, yaxından görək istədiyim aktyorlardan biri idin. Qısmət olduğunu, sənini tamaşaçılar, filmirdə birgə çalışdıq. Mehrəbiran, zərafatlı, dosta sədəqətlili Arif Quliyev, məkinan cennət olsun. Səni bu sonətde kimse evez edə biləmeyecek".

Bəstəkar Elza Seyidcəhanı isə kədərini belə dile getirib: "Gözəl aktyoruz id. Ən əsasi gözəl insan Arif mülliətin dünyasına dayıdı. Sənki dünən ya boşalır. O da getdi. Milyonları güldürməyi bacaran insan, milyonları ağlatmağı bacarıdı. Allah rahmatı elösün. Belə sonətkarları kimse evez edə bileyəkmiş".

**Əməkdar artist Abbas Bağırov da malum ölüm hadisəsinə üzüldüyünü bildirib:** "2020-ci ilde böyük sonətkarları itirdik. Düşündük ki, bu il fərqli ola. Amma yənə de itiririk. Özü de ən deyərləri... Azərbaycan teatr və kinonun növbəti böyük ikitsizdir. Çok sevdilmiş Arif Quliyev bu gün dünyasını deyilid. Biz onun kimi sonətkarları itirmeye bilerdik, amma ne isə... Sözün bittiydi andır".

**Aybeniz Haşimova isə əvvəlce**

**marhumla xatırlarını yada salıb:** "80-ci illər id. Arif Quliyev Gəncəye solo-konsert verməyə gəlmışdır. Tamaşaçılar eyləşməyə yer tapa bilmirdi. Ayaq üzü onu izləməyə razi idilər. A.Quliyev çox sevildi. O, Başir Səfəroğluğun tamaşaçı rekordunu yenileyən aktyor oldu. Allah ona bacı-qardaş sevgisini tamaşaçı sevgisi ilə evezəldi. Bəlkə de en gözəli bu id... İşliyi insan, sevənlərinin gülüş baxış edən adam, bəs ailəni niya qəlatidin? Axi yetimiyyi san hamidan yaxşı bilirdi. Bir neçə öncə mənə zəng etdi, xəstəliyindən çox azyılıq çəkdikinini söylədi. Yaxşı ki, çətin durumundan özünü çıxara bilməmişdi. Niya bu deñə bacarmadın? Axi sen güclü idin. Senin bir dünya sevgin var id. Nə üçün sevənlərinin qəlbini sızlardın, ay gözəl insan? İnannazdınız ki, bəla tez gedərsən. Sonət dostum, an gözəl illərimizin Arifi, elviyalı Görüşəndək".

**Əlividə, kədərini gülüşündə gizlədən Arif Quliyev Əlividə, "Miriş!"**

Qeyd edə ki, Arif Quliyev 1950-ci il mayın 16-də anadan olub. 1965-ci ilde Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsindən daxil olub. 1968-ci ilde texnikumu bitirib, Mingeçevir Dövlət Dram Teatrına təyinatla işləməye göndərilib. 1973-cü ilde Azərbaycan Dövlət İncəsənət İnstitutunun Müsiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ilde Müsiqili Komediya Teatrına davet edilib, 1979-cu ilde İncəsənət İnstitutunu bitirib.

Arif Quliyev müxtəlif xarakterli obrazalar yaradı. Teatr sahnesində ifa etdiyi Şərbətli (S.Dağlı, C.Cahangirov, "Təze gelin"), Salyanski (F.Əmirov,

M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağirov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu mehəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümü bilirik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gencəli, "Ev bizim, sərr bizim"), Həməl (Ü.Hacıbəyov, "Məşədi ibad"), Mirzəqulu (Hidayət, "Durmalar qayydanda"), Sabzəli (M.Haqqverdiyev, "Məhəbbət, seytan ya ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyasında geniş yer tutur. Onun "Sans", "Büg ehvalatı", "Qaynana", "Lift ehvalatı", "Yarışçı", "Evleri köndələn yar" və başqa teletamaşalarında oynadığı roller tamaşaçıların rəğbetini qazanıb. "Bayın uğurlanması", "Yaramaz", "Bəxt üzüyi", "O dünyadan salam", "Qəm pencerəsi", "Menim ağ şəhərim", "Alma almaya banzər", "Ağ gəmi" badıl filmlərində obrazları yaradıcılıq potensialının zenginliyini ifade edir.

1989-cu ilde Əməkdar artist fəxri adına, 1993-cü ilde isə "Humay" mükafatına layiq görülləb. 1993-cü ilde Musiqili Komediya Teatrının Milli Dram Teatrına devət olunub. Ele hemin il Xalq artisti fəxri adına layiq görülləb. 2006-ci ilde teatrdaqı qazandığı uğurlara görə "Qızıl Dərvish", 2012-ci ilde "Zirvə" mükafatına, 2014-cü ilde sonətkar medalına layiq görülləb.

O, 7 may 2021-ci il tarixində "Qurd qapısı" mezarlığında torpağa tapşırılıb.

Allah rehəmt eelasını!

**Şəmire Ərəblinski**